

İbn Mühənnənə lügətinin İstanbul nüsxəsində Azərbaycan dilinə xas xüsusiyyətlər

Xədicə Heydərova

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan.

E-mail: heyderova73@mail.ru

Annotations. Məqalədə Cəmaləddin İbn Mühənnənin "Kitabu hilyətül insan və halbətül-lisan" (كتاب حلية الإنسان و حلبة اللسان) adlı lügətinin Avropa və İstanbul əlyazmalarının türk dilində olan hissəsi araşdırılır və müqayisə edilir. P.M.Melioranskinin beş Avropa əlyazmaları üzərində apardığı tədqiqatda türk dili hissələrini orta əsr Azərbaycan dilinə aid etməsi haqqındaki elmi nəticələrini bütün tədqiqatçılar yekdil şəkildə qəbul edirlər. Amma İstanbul əlyazması ilə bağlı alımların fikirləri üstüste düşmür.

Məqalədə S.Malov, A.Ercilasun, A.Battal, B.Çobanzadə kimi alımların mövqeləri təhlil edilir və İbn Mühənnənə lügətinin son variantı əsasında Azərbaycan türkcəsinə xas olan aşağıdakı dil faktları sistemləşdirilir: 1.) Ərəb əlifbasında türk sözlərinin sonundakı saitlərin uzanması (قليج، پشى، قرنتش) vurğunun sözün son hecasına düşdüğünü göstərir; 2) Sözlərin cingiltili samitlərlə bitməsi; 3) Digər türk ləhcələrində sözün ortasında olan q (ق) samitinin Azərbaycan türkcəsində geniş şəkildə x (خ) şəklində keçməsi; 4) Bul- kökündən b səsinin düşməsi nəticəsində olmaq köməkçi felinin əmələ gəlməsi, Melioranskinin qeyd etdiyi kimi, yalnız Güney türk dialektləri üçün xarakterik xüsusiyyətdir; 5) ç > ş, c > ş keçidi Azərbaycan dialektləri üçün xarakterik xüsusiyyətdir; 6) Sözlərin əvvəlində y samitinin düşməsi; 7) -durur şəkilçisinin olması.

Açar sözlər: İbn Mühənnənə lügəti, "Kitabu hilyətül-insan və halbətül-lisan", Türküstən türkcəsi, çağatay, uyğur, şəkilçi

Məqalə tarixçəsi: göndərilib – 17.01.2022; qəbul edilib – 29.01.2022

Characteristic features of the Azerbaijani language in the Istanbul manuscript of Ibn Muhanna's glossary

Khadija Heydarova

Doctor of Philosophy in Philology

Institute of Linguistics named after Nasimi of ANAS. Azerbaijan.

E-mail: heyderova73@mail.ru

Abstract. The article examines and compares part of the Turkic language of the European and İstanbul manuscripts of Jamaladdin İbn Muhanna's dictionary called "Kitab hilyat al-insan wa-halabat al-lisan". All researchers without publicity accept the scientific results of P.M.Melioransky about the fact that parts of the Turkic language in all five European manuscripts belong to the Azerbaijani language of the Middle Ages. But on the account of the İstanbul manuscript, the opinions of scientists differ.

The article analyzes the positions of scientists such as S.Malov, A.Erjilasun, A.Battal, B.Chobanzade and systematizes the following linguistic facts of the latest version of İbn Muhanna's dictionary, which are typical for the Azerbaijani Turkic language: 1) Lengthening of vowels at the end of Turkic words (قليج، پشى، قرنتش). This indicates that the stress falls on the last syllable of the

word; 2) Word endings with ringing consonants; 3) In other Turkic dialects, q (ق), which is in the middle of a word, in Azerbaijani Turkish is widely reshaped into x (خ) The formation of the auxiliary verb *ol-maq* as a result of the falling sound b from the word *bulmak*, as noted by Melioransky, is a characteristic feature only for the South Turkic dialects; 5) The transition ç > ş, c > ş is a characteristic feature of Azerbaijani dialects; 6) Falling consonant y at the beginning of words; 7) The presence of the suffix *-durur*.

Keywords: Ibn Muhanna's glossary, "Kitāb hilyat al-insān wa-ḥalabat al-lisān", Turkestan Turkic, Chagatai, Uighur, suffix

Article history: received – 17.01.2022; accepted – 29.01.2022

Giriş / Introduction

Ərəb leksikoqrafiyasının dərslik tipli lügətləri üslubunda yazılmış XIII əsrə aid Cəmaləddin İbn Mühənnanın "Kitabu hilyetül-insan və həlbətül-lisan" (كتاب حileyة الإنسان و حلبة اللسان) lügətinin bu vaxta qədər altı nüsxəsi məlumudur. Bunlardan sonuncu tapılanı İstanbulda Arxeoloji Muzey Kitabxanasında (Arkeoloji Müzesi

Kütüphanesi, nr. 1202) qorunur və köçürülmə tarixi XVI əsrə aid edilir. Məhz həmin əlyazmadan nəhayət ki, elm aləminə məlum olmuşdur ki, "Hilyetül-insan və həlbətül-lisan" lügətinin müəllifinin adı Cəmaləddin İbn Mühənnadır.

Əsas hissə / Main Part

Hülaküler dövlətində qələmə alınmış əsərin istər Avropa, istərsə də İstanbul nüsxələrində "Türküstan türkcəsi" ilə "bizim ölkənin türkcəsi" (Azərbaycan türkcəsi) arasında eyni şəkildə müqayisələr aparılır [18, s.79-80; 13, s.09], hət-

ta şəkilçilər və səs dəyişimi kimi fərqlər göstərilir. Bəkir Çobanzadə İstanbul nüsxəsinin 78-90-cı səhifələrində 72 yerdə müqayisələrə yer verildiyini göstərir [4, s.59]. Bu müqayisələrdən aşağıdakılardı misal götirmək olar:

Türküstan türkcəsində	Azərbaycan türkcəsində	Mənası
İdi (ايدى), iži (ايىزى)	İti (إيتى)	Sahib
ətkü (اتكۇ), əžkü (أڭكۇ)	Eykü (ايکۇ)	Yaxşı
ədaq (آداق), əžaq (أڏاق)	Ayaq (اياق)	Ayaq, qədəh

İbn Mühənnanın lügətində Türküstan dialekthinə xüsusi diqqət ayrılmazı həmin dövrdə bu dil sahiblərinin nüfuz sahibi olmalarından xəbər verir.

Sergey Malov müəllimi olmuş Melioranski-nin Avropa nüsxələrini Azərbaycan dili ilə əla-qələndirməsini haqlı hesab edir. Lakin İstanbul nüsxəsinin uyğur dilində olduğu fikrini irəli sürür. Adıçəkilən lügətdə Azərbaycan türkcəsinin eks olunduğunu elmi əsaslarla sübuta yetirən Bəkir Çobanzadə Malovun bu fikri ilə razılaşmayaraq, şəxsən özü ilə elmi mübahisə aparmış, 1936-cı ilin avqust ayında bu mübahisə nə-

ticəsində professor Sergey Yefimoviçin dəstəyini almışdır [4, s.97].

Abdullah Battal isə Malovun fikirlərini təkrarlayaraq, İbn Mühənnna lügətinin Avropa nüsxələrinin qədim Azərbaycan dilinə uyğun gəldiyini, amma İstanbul nüsxəsinin şərqi türk, Kaşgar və uyğur dilində olduğuna əminliyini ifadə edir [2, s.2]. Ahmet B. Ercilasun isə əsərin adını "Hilyetü'l-Lisân ve Hulbetü'l-Beyân" şəklində göstərməkdən əlavə, son nüsxəni "Harezm Türkçesine Ait Eserler" bölümünə aid edərək, onun xarəzm türkcəsində olduğunu bildirir. Səbəb olaraq isə əsərdəki türkçə sözlərdə y>d (di-

şarası) əvəzləmələri, birdən çox hecalı sözlərdə düşmə hallarında *g*-lərin qorunması kimi faktları göstərir. Bununla yanaşı qeyd edir ki, lügətdə *d* ilə olan nümunələr oğuz xüsusiyyətləridir. Amma *f* ilə olan nümunələr daha çoxdur [7, s.385].

Ercilasunun nümunələrlə əsaslandırmadığı bu şerhi aydın bir mənzərə yaratmadığına görə, qeyd etməliyik ki, yuxarıda göstərildiyi kimi, İbn Mühəenna Türküstan türkcəsindən istifadə etmişdir. Belə ki, on dördüncü fəsildə ismin çıxışlıq halının *-din* (دين), yönlük halının *-qa*, *-ka* (قا، کا), feili sıfət əmələ gətirən *-ğan* (غان) + *-li* (لى) (*gəlgəli* “gələn”, *barğali* “gəzən”) şəkilçiləri, gələcək zaman şəkilçisinin *-ğay*, *gay* [18, s.117] şəklində olması Qaraxani türkcəsinə məxsus xüsusiyyətlərdir. Bu nümunələr həm Avropa, həm də İstanbul nüsxələrində eyni şəkildə verilmişdir. Göstərilən şəkilçilərdən bəziləri, hətta İbn Mühəenna tərəfindən “bizim ölkənin türkləri”nə aid edilir. Məsələn, feilin gələcək zamanını bildirən *-ğay*, *-gay* şəkilçisi: *vuruşgay* *biz* (“biz vuruşacağıq”), *du-tuşgay* *biz* (“biz tutuşacağıq”), *nə bulğay?* (نا بولغای) “nə olacaq?”. Qeyd etmək lazımdır ki, *-ğay* şəkilçisi XIII-XIV əsr qıpçaq dilində də mövcud olmuşdur. Bunu Əbu Həyyanın lügətində və “Kodeks Kumanikus”da görmək mümkündür. Nəzərə alsaq ki, dilimiz oğuz-qıpçaq xüsusiyyətlərini daşıyır və İbn Mühənnanın “Bizim ölkənin türkləri” *nə bulğay?* əvəzinə, bəzən *nə olğay* deyirlər” [18, s.80] qeydi XIII-XIV əsrlərdə Azərbaycan türkcəsində bu şəkilçinin olmasından xəbər verir. Belə ki, XIV əsrin nümayəndəsi olan Qazi Bürhanəddinin dilində *-ğay* şəkilçili feillərə rast gəlmək mümkündür:

Cənnətdə yüzün kibi *hur olmağay*,
Məst gözün kibi *məstur olmağay*.

[9, 694-cü tuyuq]

XV əsrin ortalarında Cənubi Azərbaycan ərazisində yaşamış Nemətulla Kişvərinin dili, zənnimizcə, İbn Mühəenna lügətində əks olunmuş yerli türklərin dialektinə daha yaxın olmuşdur. Çünkü XIV-XV əsrədə yaşamış Nəsiminin dilində *-ğay* şəkilçisini görə bilmiriksə, XV əs-

rin ortaları və ikinci yarısında yaşamış Kişvərinin şeirlərində bu suffiksə rast gəlinir:

*Həlqəyi-zülfüni görəc könlümün əfəganidur,
Tifyanlıq kim, çığrıqay nagəhan yılan görüb.*

[14, s.17]

Ola bilsin ki, kimsə Kişvərinin yaradıcılığında bu şəkilçinin olmasını Nəvainin təsiri ilə əlaqələndirsin. Çünkü həqiqətən də, orta əsr təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi olmuş və türk poeziyasının populyarlaşmasında əvəzolunmaz xidmətlər göstərmiş Əlişir Nəvai XV əsr Azərbaycan şairlərinin, o cümlədən Nemətulla Kişvərinin yaradıcılığına böyük təsir göstərmişdir. Amma nəzərə almaq lazımdır ki, XIV əsrin nümayəndəsi olan Qazi Bürhanəddinin dilində də bu şəkilçi müşahidə olunur. Üstəlik İbn Mühənnanın lügətində təsvir edilən XIII əsr cənubi Azərbaycan dialektində *-ğay* şəkilçisinin yeganə gələcək zaman morfemi kimi təqdim edilməsi faktı var.

Qızılğül Abdullayeva *-ğay/-gəy* morfeminin vəzifə və funksiyalarının qəti gələcək zaman *-acaq*² şəkilçisi ilə üst-üstə düşdüyü, XVII əsr ədəbiyyatı təmsililərinin dilində artıq geniş əhatə dairəsi tapa bilmədiyini qeyd edərək, Məhəmməd Əmaninin dilində bu morfemin sıxlıq təşkil etdiyini qeyd edir [1, s.118].

Mirzə Rəhimovun fikrincə isə *-ğay* şəkilçisi arzu, niyyət, məqsəd məzmunludur [16, s.44]. İlkin Qulusoy da bu morfemin müasir Azərbaycan dilindəki feilin *-a*, *-ə* şəkilçili arzu şəkli olduğunu göstərir və türkoloqların rəylərinə əsaslanaraq, onun inkişaf yolunu aşağıdakı kimi müəyyənləşdirir: *-ğay>-ay>-a//ə* [10, s.76].

Qeyd etmək lazımdır ki, İbn Mühəenna lügətində *nə -acaq*², *nə ar*², *nə də ir*⁴ gələcək zaman şəkilçilərinə təsadüf edilmir. Leksikoqraf gələcək zaman şəkilçisi kimi yalnız *-ğay* morfemini göstərir. Melioranski lügətdə bu şəkilçinin *-ğay* (غای), *-kay* (کای), *-gay* (گای) formalarına və hətta səs düşümünə məruz qalmış *-ğā* (غاء), *-ka* (کاء) paralellərinə rast gəlindiyini nəzərə çatdırır [13, s.LXXII-LXXIII].

Müqayisə üçün qeyd edək ki, “Dədə Qorqud” dastanında feillərdə gələcək zamanı əmələ gətirmək məqsədilə *ir*⁴ şəkilcisindən istifadə edilmişdir. *-acaq*² şəkilçisi, görünür, yeni yaran-

ma və inkişaf mərhələsi yaşadığı üçün yalnız “olmaq” köməkçi feili ilə (*çıqaracaq olanca, açılacaq olursa, basilacaq olursam, qurtaracaq olursa* və s.) və feili sıfət (*varacaq yer, yatacaq yer, yiqlacaq ev* və s.) [5, D98, D51, D118, D192] qismində işlənir.

Qazi Bürhanəddinin dilində də -acaq/-əcək qəti gələcək zaman şəkilçisinə rast gəlinmir. Əvvəzində şairin dilində bu suffiksin tam qrammatik sinonimi kimi çıxış edən, XIII-XIV yüzyilliklərin dili üçün işlək olmuş, XV əsrə nəzərə çarpacaq dərəcədə məhdudlaşan -ısar, -isər şəkilçisi müşahidə olunur. Qeyri-qəti gələcək şəkilçisi olan -ar, -ər isə Bürhanəddinin dilində geniş istifadə olunur. Məsələn:

*Gəzərüz dərbədər eşqün içün biz,
Ümmanna girürüz Ceyhun içün biz.* [9, s.109]

İbn Mühənnadan təxminən 100 il sonra yaşayış-yaratmış Nəsiminin dilində -acaq² şəkilçisini feili sıfət və feili bağlama tərkiblərində görə bilirik. Məsələn, feili sıfət kimi:

Zey – Zaval irmiyə bu din mülküñə,
Rey – Rəfiq *olmayacaq* şeytana mən;

Feili bağlama kimi:

Bilsəm bu meyi haram edən kim,
Fitva *bulacaq* halal olurmu?

Gələcək zamanı bildirmək üçün Nəsimi Qazi Bürhanəddində olduğu kimi, qəti gələcək üçün -ısar² (Ol gündə həşr *olisər*, ol gündə macəradır), qeyri-qəti gələcək üçün -ar² şəkilçisindən istifadə edir (Zülfü qaşü kirpigin gördükə adam məst *olar* / Fitnələr çün kim *qopar*, ol surəti-Həvvayı gör).

Türksistemli dillərdə keçmiş zaman feilinin I şəxs cəmi olan -diq, -dik şəkilçilərinin İbn Mühənnə tərəfindən III şəxs kimi *görmədik* (-پور-(-مدىك) sözünün “görmədi”, *bilmədik* (بیلمدیک) sözünün “bilmədi” şəklində tərcümə edilməsi diqqəti cəlb edir [18, s.135]. Melioranski burada səhvə yol verilmə ehtimalını irəli sürür [13, s.38]. Mahmud Kaşgari isə oğuzların keçmiş zamanı bildirmək üçün -di, -di (دى) şəkilçisi əvəzinə, *qaf-lı* (ق) sözlərdə -duq (دۇق), *ğayn-lı*

(غ) sözlərdə -dük (دۈك) suffikslerini istifadə etdiklərini göstərir və misallar verir:
Ya qurduq (يا قۇرۇق) – *O, yay qurdu*;
Mən ya qurduq (من يَا قۇرۇق) – *Mən yay qurdum*;
Biz ya qurduq (بىز يَا قۇرۇق) – *Biz yay qurduq*;
Olar tağqa ağduq (أُلار تاغقا آڭۇق) – *Onlar dağa çıxdılar*. [11, s.78; 19, s.51]

-duq, -dük (دۇق) şəkilçisi ilə bağlı dərin tədqiqat aparan B.Çobanzadə yazır: “*Mən getmədük* (سَنْ كَتَمْدَك) *sən getmədük* (سن كتمدك) formalarının mövcudiyəti türk sistemli dillərdə vaxtilə mütabiq yalnız kəmiyyət (müfrəd və cəm) cəhətdən deyil, eyni zamanda şəxs cəhətindən də olmadığını göstərir. Gernudial quruluş və formalarda bunu bu gün də təsadüf edirik, məsələn: *biz getdikdə, mən getdikdə, o getdikdə* və i.a.” [4, s.85].

Yuxarıda misal olaraq çəkilən “*Olar tağqa ağduq*” (أُلار تاغقا آڭۇق) “onlar dağa çıxdılar” cüməsində Kaşgarının oğuzlara şamil etdiyi yönlük halı bildirən -qa şəkilçisi (*tağqa – dağa*) İbn Mühənnada geniş şəkildə istifadə olunmuşdur.

XIV əsrin sonları, XV əsrin əvvəllərində yaşamış İmadəddin Nəsiminin yaradıcılığında yönlük hal şəkilçisinin -ğa forması və -ni təsirlik hal şəkilçisi aşağıdakı beytdə öz əksini tapmışdır.

*Yaman yaxşı ilə yaxşı müdara eyləsə, yaxşı,
Kişi yetməz muradınğə, bülənd dutmazsa
hümmətni.*

Bu şəkilçilərə Əbu Həyyanın “Kitab əl-idrak əl-lisan əl -ətrak” lüğətindəki qrammatika bölmündə rast gəlinir. O, bildiyimiz kimi, Misir qıpçaqcasının lüğətini tərtib etmiş və qıpçaq dialektinin qrammatik xüsusiyyətlərini şərh etmişdir. Əbu Həyyan yönlük halın -ğa, -kə və samitlə bitən kökə təsirlik halın -ni şəkilçilərinin artırılması məqamlarını təfərrüatı ilə izah edir [3, s.97]. Bu səbəbdən oğuz-qıpçaq xüsusiyyəti qədim Azərbaycan türkçisində göstərilən şəkilçilərin olması normal haldır və əsla çağtatay elementləri sayıla bilməz.

Təəssüflə qeyd etmək lazımdır ki, yuxarıda göstərilən zaman şəkilçilərinə Hadi Mirzəzadənin “Azərbaycan dilinin tarixi qrammatikası”

əsərində rast gəlinmir. O, hətta yönlük halin -*ğ*a, -*gə* formalarını başqa qədim türk xalqlarının təsiri hesab edir [15, s.43].

Amma türk dillərində günnəli -*ğ*a // -*gə* // -*qa* // -*ka* fonetik variantlarında olan qədim yönlük hal şəkilçisinin əlamətlərini müasir Azərbaycanın Zəngilan və Qazax dialektlərində *mən*, *sən* şəxs əvəzliklərinin yönlük halda *manqa*, *sanqa* şəklində tələffüz edilməsində görə bilirik. Burada n (ن) + -*qa* (قا) yönlük hal şəkilçi-

sinin birləşməsi nəticəsində -*nq* qovuşuğu əmələ gəlmışdır. Ə.Dəmirçizadəyə görə, "... sövti saflaşma yolu ilə inkişaf nəticəsində dilimizdə qədimdən işlənən günnəli *q* və *k* sonralar *sağır nun* (ئى) olmuş, *sağır nun* isə tədricən "n" samiti ilə qovuşur. Doğrudan da, ayrı-ayrı şivələrdəki faktların da təsdiq etdiyi kimi burada *nq/ng* → ئى → *n* inkişaf yolu aydın görünməkdədir" [6, s.39].

Nəticə / Conclusion

Biz Çobanzadənin fikirlərini təsdiqləyərək belə hesab edirik ki, İstanbul nüsxəsi daha çox Azərbaycan türkcəsinin eks olunduğu bir əlyazmadır. İbn Mühənna lüğətində dilimizə xas olan aşağıdakı xüsusiyyətləri görmək mümkündür:

1) İbn Mühənna lüğətindəki orfoqrafiyanın təhlili göstərir ki, ərəb əlifbasının orfoqrafiyasında türk sözlərinin sonunda uzanmalar tətbiq edilir. Məsələn, *qılıc* (قليچ), qərintaş (قرنثاش), kişi (كشي) və s. Bu isə vurgunun sözün son hecasına düşməsinə işaretdir.

2) Melioranski qeyd edir ki, Türküstan türkcəsindən fərqli olaraq Azərbaycan türkcəsində sözlər cingiltili samitlərlə bitir [13, s.XXXVII]. Məsələn, *atmaq* (أطمق), *barmaq* (بارماق), *qılıc* (قليچ) və s. Lügətdə cingiltili samitlə bitən sözün cingiltili samitli şəkilçi qəbul etməsi də eks olunmuşdur, məs., *sancı* (سانجدى), İraqdan (عراق دن). "Qılınç" mənasını verən *qılıc* sözü Avropa nüsxələrində kar ç samiti [13, s.0106], İstanbul nüsxəsində isə cingiltili *c* samiti ilə (قليچ) [18, s.81] verilmişdir. Cingiltiləşmə mövzusunun davamı olaraq İbn Mühənna *z* > *s* də-

yişimdə *z* səsini Azərbaycan türkcəsinə, *s* səsini Türküstan türkcəsinə aid edir. Məsələn, *yaramaz* – *yaramas*, *kəlməz* – *kələməs* [18, s.80].

3) Digər türk dialektlərində söz ortasında olan *q* (ق) Azərbaycan türkcəsində geniş şəkildə *x-ya* (خ) çevrilmişdir. Bu barədə İbn Mühənna xüsusi qeyd yazaraq misallar gətirir: *toxli* – *toqli* (توxلى) – (توقلى), *səxtadi* – *səqtadi* və s. [18, s.8].

4) İbn Mühənna göstərir ki, "bizim ölkənin türkləri" *nə buldu?*, *nə bulğay?* əvəzinə, bəzən *nə oldı?* *nə olğay* deyirlər. *B* səsinin düşümü nəticəsində əmələ gələn *olmaq* köməkçi feili, Melioranskinin də qeyd etdiyi kimi, yalnız cənub-türk dialektlərinə xas xüsusiyyətdir. Bəkir Çobanzadəyə görə, *bol* – *ol* təqabülü XIV əsr-də başlamış və əvvəlcə cümlə daxilində müxtəlif söz kombinasiyalarında özünü göstərmişdir [4, s.81].

5) Ç > *ş*, *c* > *ş* keçidi Azərbaycan dialektlərinə xas xüsusiyyətdir. İbn Mühənna *c* səsinin yerli türklərin dilində *ş-ya* oxşar tələffüz edildiyini qeyd edir.

İstanbul nüsxəsində	Melioranskida
<i>Aştı</i> , <i>acti</i> (آشتى، آجتى) <i>qacdı</i> (قجدى) <i>bişdi</i> (بىشدى) <i>aşmaq</i> , <i>acmaq</i> (اشمك، اجمق)	<i>Acti</i> , <i>açıtı</i> , <i>aştı</i> (آجتى، آشتى، آشتى) <i>qaştı</i> (فاشتى) <i>biçdi</i> (بىچدى) <i>açmaq</i> (اچمك)

6) Söz əvvəlində *y* samitinin düşümü. Məsələn, *üzüm* (اوزوم), *ir//ir* (ايير) "melodiya, mahni". İbn Mühənna lüğətində bu fonetik hadisə geniş eks olunmamışdır. Çünkü orta əsr Cənubi Azərbaycan dialektində *y* səsinin düşümü hələ kifayət qədər inkişaf etməmişdi. Bunu XIV əsrde

Qazi Bürhanəddinin, XV əsrə Kışvərinin şeirlərində də müşahidə etmək mümkündür. Qızılgül Abdullayeva XVII əsr Azərbaycan ədəbi dilinin fonetik mənzərəsində *y* başlangıçlı sözlərin daha geniş əhatə dairəsi ilə yer aldığı və

işlənmə tezliyi baxımından da üstünlük təşkil etdiyini göstərir [1, s.135].

7) -durur xəbər şəkilçisi [18, s.94: Bu kimindurur? (بُو كِيم يَنْك درور)] qədim Azərbaycan

və Anadolu türkçəsində rast gəlinir. “Köktürk, uyğur, Qaraxani, Xarəzm, çağatay və qırğız türkçələrində -turur şəklində işlənmişdir” [17, s.165].

Ədəbiyyat / References

1. Abdullayeva Qızılqül. XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi. Bakı: Elm və təhsil, 2019.
2. Battal, Aptullah. İbnü Mühenna Luğati. 3. Baskı. Ankara, 1997.
3. Bünyadov Ziya. Əbu Həyyan Əl-Əndəlusi. Kitab əl-idrak li-lisan əl-ətrak (Türk dillərini dərkətmə kitabı). Bakı: Azərnəşr, 1992.
4. Çobanzadə Bəkir. Seçilmiş əsərləri. Beş cilddə, II cild. Bakı: Şərq-Qərb, 2007.
5. Dədə-Qorqud dastanı. Əsil və sadələşdirilmiş mətnlər. Bakı: Öndər nəşriyyat, 2004.
6. Dəmirçizadə Əbdüləzəl. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı: Elm, 1999.
7. Ercilasun Ahmet B. Başlangıcından Yirminci Yüzyıla Türk Dili Tarihi. Akçağ Yayınları / 603, Araştırmacı-İnceleme / 50. ISBN 975-338-589-7. Baskı I. Ankara, 2004.
8. Heydərova Xədicə. Qədim və orta əsr lügətlərinin tərtibi prinsipləri. Bakı: Elm və təhsil.
9. Nemətulla Kişvəri. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004.
10. Qazi Bürhanəddin. Divan. (tərtib edən Əlyar Səfərli). Bakı: Öndər nəşriyyat, 2005.
11. Qulusoy İlkin. Qazi Bürhanəddin “Divan”ının dilinin sintaksi. Ankara: Sonçağ Akademi Yayınları, 2019.
12. Mahmud Kaşgari. Divanü lügat-it-türk. Ramiz Əskərin tərcüməsi. II cild. Bakı: Ozan, 2006.
13. Малов С. Ибн-Муханна о турецком языке. Записки Коллегии Востоковедов, III. Ленинград: Издательство Академии Наук СССР, 1928.
14. Мелиоранский П.М. Араб филолог о турецком языке. Санкт-Петербург, 1900.
15. Mirzəzadə Hadi. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: Azərbaycan Universiteti Nəşriyyatı, 1990.
16. Rəhimov Mirzə. Azərbaycan dilində feil şəkillərinin formalaşma tarixi. Bakı: Elm və təhsil, 2019.
17. Savran Hülya. Türk Dilinde “+Dir” Bildirme Eki Ve “+Dir” Bildirme Ekiyle Yapılan Belirsizlik Kelimeler. U.Ü. Fen-Edebiyat Fakültəsi Sosyal Bilimler Dergisi Yıl: 9, Sayı: 14, 2008/1.
18. السيد جمال الدين ابن مهنا. كتاب حلية الانسان و حلبة اللسان. Kilisli nəşri. 1934.
19. محمد الكشغرى . كتاب ديوان لغات الترك. Basma nüsxə - Kilisli nəşri. I cild. 322 سنة هجرية 1333.

Характерные особенности азербайджанского языка в Стамбульской рукописи словаря Ибн Муханны

Хадиджа Гейдарова

Доктор философии по филологии

Институт языкоznания имени Насими НАНА. Азербайджан.

E-mail: heyderova73@mail.ru

Резюме. В статье рассматриваются и сопоставляются часть тюркского языка европейских и Стамбульской рукописей словаря Джамаладдина Ибн Муханны под названием «Китабу хильятуль инсан ва хальбатуль-лисан» (كتاب حلية الإنسان و حلبة اللسان). Все исследователи без

сомнения принимают научные результаты П.М.Мелиоранского по поводу того, что части тюркского языка во всех пяти европейских рукописях относятся к азербайджанскому языку Средневековья. Но насчёт стамбульской рукописи мнения учёных расходятся.

В статье анализируются позиции учёных, таких как С.Малов, А.Эрджиласун, А.Батталь, Б.Чобанзаде, и систематизируются нижеследующие лингвистические факты последней версии словаря Ибн Муханны, которые характерны для азербайджанско-турецкого языка: 1) Удлинения гласных в конце тюркских слов (قَلْبَجْ، كَپْشِى، قَرْنَاتْشْ). Это указывает на то, что ударение падает на последний слог слова; 2) Окончания слов с звенящими согласными; 3) В других тюркских диалектах *q* (ق), который находится в середине слова, на азербайджанском турецком языке широко переобразовывается на *x* (خ); 4) Образование вспомогательного глагола *olmaq* в результате падения звука *b* от слова *bulmak*, как отмечает Мелиоранский, является характерным признаком только для южнотюркских диалектов; 5) Переход *ç* > *ş*, *c* > *ş* является характерной чертой для азербайджанских диалектов; 6) Падение согласного *u* в начале слов; 7) Присутствие суффикса -*durur*.

Ключевые слова: словарь Ибн Муханны, «Китабу хильятуль инсан ва хальбатуль-лисан», туркестанский тюркский, чагатайский, уйгурский, суффикс